

Saytda axtar!

- GÜNDƏM
- SİYASƏT
- HADİSƏ
- SOSIAL
- KRİMİNAL
- VİDEO
- CƏMİYYƏT
- İDMAN
- DÜNYA
- İQTİSADİYYAT
- MƏDƏNİYYƏT

SON XƏBƏR

İrandan narkotik
gətirən dəstə belə
ələ keçdi



REKTOR ƏDALƏT
MURADOVDAN BDU



"Prezident Azərbaycan
Dövlət İqtisad



KİV-də və reklam
daşıyıcılarında dövlət dili



TANINMIŞ İŞ ADAMI
UKRAYNADA GÜLAĞA



ASİF MƏRZİLİ IHGF DEHLİ
YARMARKASININ 49-CU

21:50 Bir gündə 544 nəfərdə COVID-19 aşkarlanıb, 8 nəfər_

Tweetle

Paylaş

ASİF MƏRZİLİ IHGF DEHLİ YARMARKASININ 49-CU VİRTUAL SƏRGİSİNDƏ İŞTİRAK EDƏCƏK

Tarix: 26/6/2020



Hindistanın "Əl Sənətləri İxracın Təşviqi Şurası" ildə iki dəfə dünyanın ən böyük IHGF Delhi sərgisini təşkil edir. İndiyə qədər bu sərginin 48 təqdimatı təşkil edilmişdir. 2020-ci ilin aprel ayında keçirilməsi planlaşdırılan ("Təzadlar"a rəsmi dəvət göndərilmişdi) IHGF-Dehli sərgisinin 49-cu buraxılışı isə təəssüflər olsun, Covid 19 pandemiyası səbəbiylə fiziki olaraq təşkil edilə bilmədi. Bu barədə sərginin təkilat komitəsinin baş dirktoru Rakeş Xumardan "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərziliyə göndərilən dəvət məktubunda qeyd edilir. Cənab Rakeş Xumar məktubunda yazır: **"Bu çətin vaxtda əl işləri ixracatçılarına canlı marketing platforması təmin etmək üçün EPCH**

rəhbərliyi olaraq virtual yarmarkalara başladığımızı Sizə bildirməkdən məmnunuq. İndiyə qədər Hindistan Moda Zərgərliyi və Aksesuarları və IHGF-Tekstil mövzusunda iki virtual şou, çoxsaylı xarici alıcının, satın alma agentlərinin, topdansa və pərakəndə satış şirkətlərinin ziyarətiylə uğurla təşkil edilmişdir. IHGF Delhi yarmarkasının 49-cu buraxılışı 13-18 İyul, 2020-ci il tarixlərində virtual platformada təşkil edilir. Mətbuata geniş məlumat vermək üçün 30 İyun 2020-ci il tarixdə (Hindistan vaxtı ilə ilə) eyni görüntünün keçiriləcəyi planlaşdırılır. Mətbu görüntüsünə qoşulmaq üçün aşağıdakı ünvanı qeydiyyatdan keçməyiniz xahiş olunur. https://us02web.zoom.us/webinar/register/WN_y-pzb76tQfyCFQXUeMiwA **İştirakınızdan məmnun olarıq".**

Mətnin ingilis dilli versiyası belədir:

"Dear Mr. Asif Merzili,

As your good self is aware that Export Promotion Council for Handicrafts organizes the world's largest IHGF Delhi fair twice in a year. So far 48 editions of the show have already been organised. The 49th edition of IHGF-Delhi fair which was scheduled to be held in April,2020 could not be organised physically due to Covid 19 pandemic.

We are pleased to inform you that in order to provide a viable marketing platform to the handicrafts exporters in this difficult time, EPCH have started virtual fairs. So far two virtual shows on Indian Fashion Jewellery & Accessories and IHGF-Textiles have already been organised successfully with a visit of a large number of overseas buyers, buying agents, wholesalers and retailers.

The 49th edition of IHGF Delhi fair is being organised on virtual platform from 13-18 July, 2020. A press preview of the same is scheduled to be held on 30th June, 2020 at 8 PM (India Time) to brief the press for coverage of the same . In order to join the press preview, you are requested to register at : https://us02web.zoom.us/webinar/register/WN_y-pzb76tQfyCFQXUeMiwA



11:19
**BAŞIMIN ÜSTÜNDƏ VƏ ÜRƏYİMDƏ-
RƏFAEL HÜSEYN YAZIR**

11:13
**Раскрыта правда о появлении
коронавируса**

11:03 **Maskalı qareçilər evə basqın edib,
ev sahibini yaraladılar**

10:53
"Korona sünidir bu, iki ölkənin oyunudur"

10:34 **TOVUZDAKI QƏTLƏ BAŞLI
CINAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ**

09:30
**Dilqəm Əsgərovun oğlu Polad
Bülbüloğluna müraciət etdi-DƏHŞƏT**

09:10 **Abşeronda qurulan postlarda nəzarət
gücləndirilib - FOTO**

21:50 **Bir gündə 544 nəfərdə COVID-19
aşkarlanıb, 8 nəfər vəfat edib**

21:21
**REKTOR ƏDALƏT MURADOVDAN BDU
REKTORUNA QARŞI TƏXRİBAT?-
YENİLƏNİR**

20:21